

UOT 373.1: 378.14

G.Axundova
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Az 1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi, 68
e-mail: gaxundova1949@gmail.com

İNTEQRATİV DƏRSLƏRİN XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: fənlər arası və fəndaxili integrasiya, dərs, təlim, texologiya

Məqalədə integrativ dərslərin xüsusiyyətləri araşdırılır, eləcə də ümumiyyətlə təhsildə integrasiya prosesləri təhlil olunur. Elmi biliklərin artması ayrı-ayrı elm sahələri arasında sərhədləri silir və ixtisaslaşma o qədər də elm sahələri ilə deyil, nə qədər ki, problemlərin qoyuluşu və həlli ilə baş verir. Təhsildə integrasiya prosesləri kifayət qədər mürəkkəb, kompleksli və öz təzahürlərinə görə çoxtərəfli bir hadisədir ki, onun psixoloji və pedaqoji mövqedən təhlili vacib məsələlərdən biridir. İşin yeniliyi bundadır ki, integrasiyalı dərsin mərhələləri göstərilmişdir.

Г.Ахундова

ОСОБЕННОСТИ ИНТЕГРАТИВНОГО УРОКА

Ключевые слова: внутренпредметная и межпредметная интеграция, урок, обучение, технология

В статье рассматриваются особенности интегративного урока, а также анализируются интегративные процессы вообще в образовании. Рост научного знания стирает границы между разными дисциплинами, и специализация происходит не столько в областях науки, сколько в постановке и решении проблем. Процесс интеграции в образовании достаточно сложный, комплексный и многогранный, и его анализ с психолого-педагогической точки зрения является одним из важных вопросов. Новизна работы в том, что показаны этапы интеграционного урока.

G.Akhundova

FEATURES OF THE INTEGRATIVE LESSON

Keywords: intra-subject and inter-subject integration, lesson, teaching, technology

The article examines the features of an integrative lesson, and also analyzes integrative processes in general in education. The growth of scientific knowledge blurs the boundaries between different disciplines, and specialization occurs not so much in the fields of science as in the formulation and solution of problems. The process of integration in education is quite complex, complex and multifaceted, and its analysis from a psychological and pedagogical point of view is one of the important issues. The novelty of the work is that the stages of the integration lesson are shown.

Tədrisə müasir yanaşma təlim prosesinə yenilik gətirilməsinə yönəldilmişdir, ki bu da bugünkü həyat və fəaliyyətin dinamik xüsusiyyətlərindən, müxtəlif təlim texnologiyalarının spesifikasiyasi və sosial faydalı biliklərin tələbatından asılıdır. "Azərbaycanın təhsil tarixində artıq tələbəyönümlü bir təhsil sistemi formallaşır. Cəmiyyətmizin ehtiyac və tələbatlarına uyğun belə sistemin qurulmasında demokratikləşmə, humanistləşmə, inteqrasiya, diferensiallaşma, fərdiləşmə, humanitarlaşma mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır." [1, s.12]. Şəxsiyyətöñümlülük isə daha çox inteqrativ bilik və bacarıqlara söykənən dəyərlərin mənim-sənilməsini tələb edir ki, buna da yalnız inteqrativ təhsil prosesində nail olmaq mümkündür.

Müasir dünyada inteqrasiya prosesləri obyektiv və zəruri bir reallığa çevrilmişdir. Inteqrasiya qloballaşan dünyanın təhsil aləmində aparıcı rol oynayır. Ona görə də informasiyanın sürətlə artdığı bir dövrdə cəmiyyətin dəyişkən dinamikasını izləmək və ona müvafiq olaraq inkişaf etmək üçün birləşmələr, bloklar yaratmaqla ümumiləşdirmələr aparmaq ən səmərəli strategiyalardan biri kimi qəbul edilir. Son dövrlər müasir təhsil konsepsiyasında "inteqrativ təlim", "inteqrativ dərs" anlayışları xüsusi pedaqoji texnologiyalardan biri kimi öz yerini möhkəmlədmişdir. Təhsildə inteqrasiya cəmiyyətin tərbiyə gücünün inteqrasiyası, bütövlükdə didaktik sistemin sintezi kimi çıxış edir.

Təhsildə inteqrasiya bu gün insan fəaliyyətinin bütün sahələrini xarakterizə edən tendensiyaların əksidir. Elmi biliklərin artması ayrı-ayrı elm sahələri arasında sərhədləri silir və ixtisaslaşma o qədər də elm sahələri ilə deyil, nə qədər ki, problemlərin qoyuluşu və həlli ilə baş verir. Təhsildə

inteqrasiya prosesləri kifayət qədər mürəkkəb, kompleksli və öz təzahürlərinə görə çoxtərəflı bir hadisədir ki, onun psixoloji və pedaqoji mövqedən təhlili vacib məsələlərdən biridir.

Təlim sistemi baxımından "inteqrasiya" anlayışı iki məna daşıya bilər: a) təlimin məqsədi mənası – yəni öyrənənin etraf aləm, dünya barəsində bütöv, tam bir təsəvvürlərin yaradılması; b) təlimdə vasitə mənası – müxtəlif fənn biliklərinin yaxınlaşdırılması üçün ümumi platformanın yaradılması.

Təlimin məqsədi kimi inteqrasiya öyrənənə hełə biliklər vermelidir ki, orada dünyanın ayrı-ayrı hissələrinin əlaqəli olması eks olunsun. Bu da, öz növbəsində, bütün elementləri bir-birilə bağlı olan dünyanın tam, vahid şəkildə qavranılma-sına zəmin yaradır.

Müxtəlif fənn biliklərinin yaxınlaşdırılması vasitəsi kimi inteqrasiya differensial biliklərin arasında boşluğun doldurulması və onların arasında əlaqənin yaradılmasına qulluq edir.

İnteqrativ təlimin tədbiqi müəllimə bir fənnin çərçivələrindən çıxmaga, dünyada hər şeyin əlaqəli olmasını əyani şəkildə göstərməyə və eyni zamanda şagirdlərdə öz fənninin öyrənilməsinə qarşı motivasiyanın artmasına imkan yaradır. "İnteqrasiya – müxtəlif sahələrdə ümumiləşdirilmiş biliklərin mümkün olduğu dərəcədə bir tədris materialına qarşılıqlı daxil olması, qarşılıqlı əlaqəsi deməkdir" [2, s. 36].

İnteqrasiyanın bir çox növləri mövcuddur: metod və priyomlara görə, üssüllara görə, səviyyələrə görə, istiqamətlərə görə və s. Bir çox alımlar inteqrasiyanı iki və ya üç səviyyəli olduğunu qeyd edir (fəndaxili, fənlərarası və transfənlə inteqrasiya). Bundan əlavə pedaqogikada həmçinin inteqrasiyanın növ'lərini də ayırd edirlər: üfüqi və şaquli.

İnteqrativ təlim – müasir metodikanın əsas yeniliklərdən biridir. Bu anlayış fənlərarası əlaqələrin yüksək forması deməkdir. Bu texnologiya məktəb programlarına cəsarətlə daxil olur və ilk baxışdan çətin uyğunlaşan fənləri bir birləşdirir. İnteqrasiya müəllimə özünüifadə, özünürealizə etməyə, dərsə yaradıcı yanaşmağa və həmçinin şagirdlərin qabiliyyətlərinin aşkarlanmasına kömək göstərir. İnteqrativ təlimin əsas məqsədini şagirdlərin əqli fəallığının artırılması təşkil edir.

İnteqrativ dərs ənənəvi dərslərdə çətin realizə olunan bir sıra məqsəd və vəzifələrin həllinə imkan yaradır.

İnteqrativ dərslərin məqsədləri:

- İdrakyönümlü (informativ-məzmunlu). Faktlar, hadisələr və təzahürlər arasında əlaqənin axtarışına şagirdləri vadar etmək, nəticələr çıxarmağı öyrətmək;

- İnkışafedici (informativ-fəaliyyətli). Təhlil etməyi, müqayisə və ümumişdirməni aparmağı öyrətmək;

- Tərbiyədici.

İnteqrativ dərslərin vəzifələri:

- Dərsin qeyri-standart formasından istifadə edərək şagirdlərin təlim fəaliyyətlərinin motivasiyasını artırmaq (qeyri-adi – deməli maraqlı prinsipi);

- Müxtalif fənn sahələrində istifadə olunan anlayışların araşdırılması;

- Təfəkkür əməliyyatları ilə məqsədyönlü işin təşkili: müqayisə, ümumilaşdırma, təsnifat, təhlil, sintez və s.;

- Müxtalif məsələlərin həllində fənlərarası əlaqələrin göstərilməsi və onların tətbiqi.

İnteqrativ dərslərdə uşaqlar asanlıqla işləyir və həcmində görə geniş materialı maraqla mənimşəyirlər. Burada şagirdlərin əldə etdiyi bilik və bacarıqların adı təlim situasiyalarında praktiki fəaliyyətlərdən istifadəsindən əlavə, onların yaradıcı və intellektual qabiliyyətlərinin üzə çıxmazı böyük əhəmiyyət kəsb edir.

Öz pedaqoji fəaliyyətinə inteqrativ dərslərin aparılmasını daxil etməyə planlaşdırılan müəllimlər burada yarana bilən bəzi çətinlikləri nəzərə almalıdır:

1. İnteqrasiyası planlaşdırılan fənlərin programlarına baxılmalıdır ki, mövzularına görə oxşar olanlar aşkar edilsin. Bunlar hökmən identik olmalıdır, ən əsası isə – bu mövzuların ümumi istiqamətlərini aşkar etmək və gələcək inteqrativ dərsin məqsədini müəyyənləşdirmək vacibdir. Bununla yanaşı unutmaq olmaz ki, dərsin məqsədi tədris materialının daha dərinən öyrənilməsinə və nəzəri biliklərin praktiki cəhətdən möhkəmləndirilməsinə yönəlməlidir.

2. Əgər dərs iki fənn müəllimləri tərəfindən hazırlanırsa, dərsin konseptinin tutulmasında vaxt iki müəllim arasında dəqiq, səlis paylaşıdırılmalı və bu reglamentə ciddi əməl edilməlidir. Müəllimlər inteqrativ dərslərin keçirilməsinə ilk təşəbbüs göstərdikdə və əməkdaşlıqla hələ kifayət qədər təcrübələri olmadıqda bu qaydaya xüsusilə riayyət olunmalıdır.

3. İnteqrativ dərsin təşkilinə xüsusi diqqət yetirilməlidir: lazımı avadanlığın düzgün yerləşdirilməsi (onun axtarışlarına və yaxud asılmasına vaxt itirməmək üçün); şagirdlərin praktiki işinin təşkili formalarının və masaların buna uyğun yerləşdirilməsi, lazım olan iş materiallarının düzgün yerləşdirilməsi məsələlərinə ciddi şəkildə baxılmalıdır. Bütün bunlar dərs vaxtının rasional istifadəsi və itkilərin olmaması üçün vacibdir.

4. İnteqrativ dərslərin keçirilməsi müəllimlərdən dərsə ciddi hazırlığını tələb edir. Belə ki, müəllimlər belə dərslərin forma və metodları barəsində əsaslı surətdə fikirləşməli. İnteqrativ dərslərin forması qeyri standart və cəlbədici olmalıdır. Müxtalif iş formalarının istifadəsi şagirdlərin diqqətini və marağını yüksək səviyədə saxlayır ki, bu da belə dərslərin inkişafedici səmərəliliyinin göstəricisidir.

İnteqrativ dərslərin hazırlanması və keçirilməsi prosesi bir-neçə mərhələ elementlərindən ibarətdir: axtarış, hazırlanq, əsas (icra) və sonluq (refleksiya). Bununla onlar ənənəvi dərslərdən fərqlənirlər.

İnteqrativ dərslərinin keçirilməsinin mərhələləri:

1. Axtarış:

- mövzunun öyrənilməsinə motivasiyanın təminı;

- seçilmiş mövzuya dair materialların axtarışının təminı.

• Nəticə:

İş üçün şagirdlədən ibarət qrupların hazırlığı.

2. Hazırlıq:

- məmbələrlə iş, mövzuya dair faktların yiğilması;

- mövzuya dair söhbət, materiallara baxış.

Nəticə:

Hər bir iştirakçı öz tapşırıq sahəsəni müəyyənləşdirir.

3. Əsas (icra):

- əldə edilmiş materialları müştəqil istifadə etmək bacarığının inkişafı.

Nəticə:

Şagird tərəfindən təlimin kompleks xarakter daşıdığını, musiqi fənninin imkanlarından digər sahələrdə biliklərin ifadəsi üçün mümkünluğunun dərk edilməsi.

4. Son mərhələ:

- şagirdlərin çıxışlarının müzakirəsi.

Nəticə:

Şagirdlər fənlərarası biliklərin istifadəsi imkanları barəsində xülasə verirlər.

İnteqrativ dərslər didaktikanın ən vacib prinsiplərdən biri olan təlimin sistemli olmasına təmin edir. Həmçinin belə dərslər şagirdlərin təfəkkür inkişafı üçün optimal şərait yaradır, belə ki, onların abstraksiya qabiliyyəti inkişaf edir, kütlənin içindən əsası çıxarmaq, analogiyalar, təhlil, qarşılışdırma və ümumiləşdirmə aparmaq bacarığı formalasılır. İnteqrativ dərslər şagirdlərin sistemli dünyagörüşünü inkişaf etdirir və şəxsiyyət kimi formalasmasına gətirib çıxarır. İnteqrativ təlimin təşkilində şagirdlərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

Bələliklə, bütün dediklərimizi ümumiləşdirərək aşağıdakılari qeyd etməliyik: İnteqrasiya bir-neçə istiqamətdə və müxtalif səviyyələrdə baş verir. İnteqrasiyanın məqsədi təkcə bir-neçə fənnin yaxın sahələrinin göstərilməsindən deyil, lakin onların üzvi şəkildə əlaqəsi vasitəsilə şagirdlərə bizi əhatə edən dənyanı vəhdətdə qarvama bacarığının formalasdırılmasından ibarətdir. İnteqrasiya şagirdlərin dünyagörüşləri, təfəkkürləri və əqidələrinin formalasdırılması prosesini sürətləndirir.

Ədəbiyyat

1. Mehrabov A. Müasir təhsilin konseptual problemləri. Bakı, 2010
2. Кенгерлинская Т. Интегративный принцип построения системы специальной педагогической и исполнительской подготовки студентов. Баку, 2007
3. Rəcəbov O., Hidayətova F., Məmmədova G. “Pedaqoji təmayüllü ali məktəblərdə musiqi müəllimlərinin hazırlanlığında musiqi kurikulumundan istifadənin imkan və yolları”. Bakı, 2011

Məqalənin redaksiyaya daxil olma tarixi: 11.02.2021

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 23.02.2021

Məqalənin çapa qəbul olunma tarixi: 15.03.2021

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

pedaqogika üzrə fəlsəfə doktoru, dosent Firəngiz Hidayətova

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.